

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika

elmi konfransının Əsasnaməsi

1. Ümumi müddəalar

1.1. Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı (bundan sonra – Konfrans) gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.

1.2. Konfransın istiqamətləri aşağıdakılardır:

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

1.3. Konfransın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən Təşkilat komitəsi yaradılır (sədr, sədr müavini, elmi katib və üzvlər).

2. Konfrans iştirakçıları

2.1. Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər.

2.2. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər. Konfransa təqdim edilən işlərin aktuallığının yüksəldilməsi məqsədilə konfransa qədərki müddətdə kafedra iclaslarında müntəzəm müzakirələr aparılmalı, konfransın bölmə iclaslarında doktorant və tədqiqatçıların elmi

rəhbərlərinin və müvafiq ixtisaslar üzrə professor-müəllim heyətinin geniş iştirakı təmin olunmalıdır.

2.3. Doktorant və dissertantların təqdim etdiyi məruzələr ali təhsil müəssisələrinin kafedra iclaslarında elmi ekspertizadan keçirilməli, kafedra iclasının protokolundan çıxarış, elmi rəhbərin rəyi məruzəyə əlavə olunmalıdır. Rəydə məruzədə şərh olunan elmi nəticələrin dürüstlük dərəcəsi, məruzənin müvafiq ixtisasa uyğunluğu və onun praktik əhəmiyyəti qeyd olunmalıdır. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.

2.4. Konfransa təqdim edilən məruzələr kafedralar tərəfindən ümumiləşdirilərək ali təhsil müəssisələrinin elmi işlər üzrə prorektoruna təqdim edilməlidir. Məruzələr ali təhsil müəssisələri tərəfindən rektorun təqdimatı ilə birlikdə Konfransın Təşkilat Komitəsinə təhvil verilir.

3. Məruzələrin tərtib olunma qaydaları

3.1. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə verilir.

3.2. Konfransa təqdim olunan məruzə aşağıdakı tələblərə uyğun tərtib edilir:

- Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilir;
- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az. latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında ali təhsil müəssisəsinin adı, onun altında, mərkəzdə məruzənin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

- Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
- Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir.
- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir (*Məsələn*, 2, cəh.222).

Ən azı bir xarici ədəbiyyata istinad arzu olunandır.

Məruzə tezisnin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir. Xülasələr bir-birinin eyni olmamalı və məruzənin məzmununa uyğun gəlməlidir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müəssisənin müvafiq kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış və əlavədə göstərilən forma üzrə anket doldurulub əlavə edilməlidir.

3.4. Bu tələbləri ödəməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Çap üçün qəbul olunmamış məruzələr haqqında izahat və rəy verilmir, məruzə, əlavə olunan sənədlər geri qaytarılmır.

4. Konfransın gedişatı

4.1. Konfransın işi plenar iclas və bölmələr üzrə aparılır. Bölmələrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş sədr və həmsədr rəhbərlik edirlər.

4.2. Tədqiqatçılar öz məruzələri ilə müvafiq bölmələrdə çıxış edirlər. Məruzəyə bir qayda olaraq, 10 dəqiqəyə qədər vaxt verilir. Məruzə başa çatdıqdan sonra müəllifə sualları cavablandırmaq imkanı verilir.

4.3. Məruzəçilər əyani vəsait, şəkil və sxemlərdən istifadə edə bilərlər.

4.4. Bölmələrdə çıxış edən tədqiqatçıların məruzələri sədr və həmsədr tərəfindən qiymətləndirilərək müvafiq qərarı "nəşrə tövsiyə edilir" və

ya "nəşrə tövsiyə edilmir" qəbul edilir, qərar protokollaşdırılır. Protokol Təşkilat komitəsinə təqdim olunur.

5. Konfransın yekunu

5.1. Konfrans plenar iclasla yekunlaşır. Bu iclasda konfransın bölmələrinin işi və təklifləri müzakirə edilir, konfransın qətnaməsi qəbul olunur.

5.2. Konfransın materialları toplu halında çap olunur.